

1. Dövlət büdcəsi kəsirinin azalması nə ilə müşayiət edilir:

- ixracın azalması ilə
- investisiyaların azalması ilə
- idxalın artması ilə
- düzgün cavab yoxdur
- ✓ xüsusi əmanətlərin azalması ilə

2. Dövretmə modelinə əsasən məcmu məhsul bərabərdir:

- $Y = C + \dot{I} + S + G + X_n$
- ✓ $Y = C + \dot{I} + G + X_n$
- $Y = C + S + T + \dot{I}_m$
- $Y = C + \dot{I} + G + Ex$
- düzgün cavab yoxdur

3. Dövretmə modelinə əsasən sərəncamda olan gəlir bərabərdir:

- $Y_d = Y - Tr + T_x$
- düzgün cavab yoxdur
- $Y_d = C + S + T_x$
- ✓ $Y_d = Y + Tr - T_x$
- $Y_d = Y + S - T_x$

4. İxrac idxalı üstələyirsə:

- ölkəyə kapital axını baş verir
- məcmu xərclər məcmu gəlirləri üstələyir
- ✓ ölkədən kapital axını baş verir
- məcmu gəlir məcmu xərcləri üstələyir
- düzgün cavab yoxdur

5. Bir ölkənin pul vahidinin qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsi necə adlanır:

- likvidlik əmsalı
- Cini əmsalı
- Dou – Cons indeksi
- faiz dərəcəsi
- ✓ valyuta məzənnəsi

6. Hökumətin gəlirləri onun xərclərini üstələyərsə:

- ölkəyə kapital axını baş verir
- düzgün cavab yoxdur
- dövlət maliyyə bazarında borc alan kimi çıxış edir
- məcmu gəlirlər məcmu xərcləri üstələyir
- ✓ dövlət maliyyə bazarında kreditor kimi çıxış edir

7. Qapalı iqtisadiyyatda dövlət büdcəsinin profisiti nəyə bərabərdir:

- vergilər + transfertlər + dövlət tədarükü
- düzgün cavab yoxdur
- vergilər + transfertlər + istehlak xərcləri
- vergilər + transfertlər – dövlət tədarükü
- ✓ vergilər – transfertlər – dövlət tədarükü

8. Maliyyə bazarının əsas funksiyası – hansıların arasında qarşılıqlı əlaqənin təmin edilməsidir:

- firma və dövlətin
- firmalar və xarici sektorun
- dövlət və ev təsərrüfatların
- ✓ kreditor və borc alanların
- ev təsərrüfatları və firmaların

9. “Torpaq” amilindən əldə olunan gəlir necə adlanır:

- faiz dərəcəsi
- ✓ renta
- mənfəət
- sahibkarlıq gəliri
- torpağın qiyməti

10. “Sahibkarlıq qabiliyyəti” amilindən əldə olunan gəlir necə adlanır:

- məvacib
- ✓ mənfəət
- sahibkarlıq gəliri
- əmək haqqı
- faiz gəliri

11. İkisektorlu modeldə dövretmə nəyi göstərir:

- dövlət və firmalar arasında gəlir axınını
- ✓ ev təsərrüfatları və firmalar arasında gəlir axınını
- ev təsərrüfatı və dövlət arasında gəlir axınını
- düzgün cavab yoxdur
- ev təsərrüfatları, firmalar və dövlət arasında gəlir axınını

12. Hansı bazar tam rəqabətli bazar hesab edilə bilər:

- neft bazarı
- ✓ qiymətli kağızlar bazarı
- daşınmaz əmlak bazarı
- avtomobil bazarı
- əmək bazarı

13. Makroiqtisadi bazarlara aid edilmir:

- pul bazarı
- ✓ dünya qızıl bazarı
- valyuta bazarı
- maliyyə bazarı
- əmək bazarı

14. Nisbi makroiqtisadi göstəricilərə aiddir:

- düzgün cavab yoxdur
- vergilər
- ✓ iqtisadi artım tempi
- milli gəlir
- pul kütləsi

15. Mütləq makroiqtisadi göstəricilərə aiddir:

- mənfəətə görə vergi
- ✓ dövlət büdcəsinin kəsiri
- işsizliyin səviyyəsi
- inflyasiya tempi

- faiz dərəcəsi

16. Axın göstəricisi kimi çıxış edir:

- sərəncamda olan gəlir
- ✓ pul təklifi
- mənfəət
- düzgün cavab yoxdur
- vergilər

17. Ehtiyatlar göstəricisinə aiddir:

- əmək haqqı
- ✓ dövlət borcu
- investisiyalar
- transfert ödəmələri
- amortizasiya

18. Axın göstəricilərinə aiddir:

- dövlət borcu
- ✓ xalis ixrac
- məşğul olanların sayı
- daşınmaz əmlak
- milli sərvət

19. Makroiqtisadi modellərdə, adətən, endogen dəyişən kimi çıxış edir:

- dövlət tədarükü
- ✓ ticarət balansının kəsiri
- vergi dərəcəsi
- düzgün cavab yoxdur
- pul təklifi

20. Makroiqtisadi modellərdə, adətən, ekzogen dəyişən kimi çıxış edir:

- ÜDM-in həcmi
- ✓ transfert ödəmələr
- investisiya xərcləri
- işsizliyin səviyyəsi
- qiymətlər səviyyəsi

21. Makroiqtisadiyyatın predmeti kimi çıxış etmir:

- dövlətin vergi siyasəti
- ✓ bir işçinin əmək haqqı səviyyəsi
- deflyasiya
- dövlət büdcəsinin kəsiri
- ölkənin iqtisadi artım templəri

22. Makroiqtisadiyyatın öyrəndiyi əsas problemlərdən biri nədir:

- ev təsərrüfatının davranışı
- ✓ iqtisadi artım
- istehlakçıların satın alma haqqında qəbul etdikləri qərar
- düzgün cavab yoxdur
- firmanın qiymətlər haqqında qəbul etdiyi qərar

23. Makroiqtisadi göstərici kimi çıxış etmir:

- ticarət balansının kəsiri
- ✓ kompüterin qiyməti
- işsizliyin səviyyəsi
- qiymətlər səviyyəsi
- ÜDM-in artım tempi

24. Makroiqtisadiyyatın öyrənmədiyi problemlərə aiddir

- iqtisadi artım
- ✓ inhisarçı rəqabət
- pul dövriyyəsi
- dövlət borcu
- işsizlik

25. İqtisadi nəzəriyyənin müstəqil bölməsi kimi makroiqtisadiyyat nə zaman meydana gəlmişdir:

- XVIII əsrin sonunda
- ✓ XX əsrin 30-cu illərində
- XIX əsrin sonunda
- XX əsrin 60-cı illərinin əvvəlində
- XIX əsrin əvvəllərində

26. “Makroiqtisadiyyat” anlayışı ilk dəfə kim tərəfindən irəli sürülmüşdür:

- C. M. Keynes
- ✓ R.Friş
- S.Kuznets
- A.Marşall
- P.Samuelson

27. Xalis investisiyalara aiddir

- köhnəlmiş avadanlığın yenisi ilə əvəz edilməsi
- ev təsərrüfatları tərəfindən avtomobilin alınması
- düzgün cavab yoxdur
- firma tərəfindən torpaq sahəsinin alınması
- ✓ hazır məhsul anbarının tikilməsi

28. Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır?

- U.Mitçel
- R.Lukas
- C.Kitçin
- ✓ N.Kondratyev
- K.Juqlyar

29. Mövsümi işsizlik hansı növ işsizlik daxilində öyrənilir?

- bütün cavablar düzgündür
- ✓ friksion işsizlik
- struktur işsizlik
- natamam işsizlik
- tsiklik işsizlik

30. İş axtarmaqla, iş yeri gözləməklə və yaxın gələcəkdə işlə təmin olunan əmək qabiliyyətli adamlar aiddir:

- tsiklik işsizlərə
- struktur işsizlərə
- ✓ friksion işsizlərə
- təbii işsizlərə

- institusional işsizlərə

31. Gözlənilən inflyasiya:

- açıq inflyasiyadır
- təbii inflyasiyadır
- ✓ əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan inflyasiyadır
- tələb inflyasiyasıdır
- təklif inflyasiyasıdır

32. 1000-2000 ili əhatə edən tsikllər:

- ortamüddətli tsikllər
- ✓ Toffər tsiklləri
- Forrester tsiklləri
- uzunmüddətli tsikllər
- qısamüddətli tsikllər

33. J.B.Seyin fikrinə görə:

- doğumun yüksək tempi əhali artıqlığı yaradır
- ✓ dövlət iqtisadiyyata müdaxilə etməməlidir
- tələb müfəviq təklif yaradır
- dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
- pul təkrar istehsalın müstəqil amilidir

34. Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- canlanma
- ✓ büdcə kəsirinin artımı
- durğunluq
- böhran
- yüksəliş

35. Xarakterinə görə inflyasiyanın növləri:

- tələb və təklif
- ✓ açıq və gizli
- hiper və mülayim
- düzgün cavab yoxdur
- uyğunlaşan və gözlənilən

36. İqtisadi tsiklin fazalarına görə fiskal siyasətin növləri:

- diskresion fiskal siyasət
- ✓ stimullaşdırıcı və ləngidici fiskal siyasət
- monetar siyasət
- avtomatik fiskal siyasət
- büdcə-vergi siyasəti

37. Maliyyə bazarının tərkib hissələridir:

- torpaq bazarı
- ✓ pul bazarı və qiymətli kağızlar bazarı
- təbii resurslar bazarı
- düzgün cavab yoxdur
- əmək bazarı

38. Milli gəlirdən xalis gəlirə keçərkən nə nəzərə alınmır?

- dolayı vergilər
- ✓ fərdi vergilər
- nəqliyyat ödəmələri
- sosial sığorta ödəmələri
- müəssisələrdən tutulan vergi

39. ÜDM deflyatoru:

- Laspeyresin qiymətlər indeksidir
- ✓ Paaşenin qiymətlər indeksidir
- Paaşenin buraxılış həcmi indeksidir
- düzgün cavab yoxdur
- Laspeyresin buraxılış həcmi indeksidir

40. ÜDM deflyatoru:

- həmişə vahiddən kiçikdir
- ✓ vahiddən kiçik, böyük və bərabər ola bilər
- həmişə vahidə bərabərdir
- düzgün cavab yoxdur
- həmişə vahiddən böyükdür

41. İstehlak qiymətləri indeksi:

- Paaşenin qiymətlər indeksidir
- ✓ Laspeyresin qiymətlər indeksidir
- Paaşenin buraxılış həcmi indeksidir
- düzgün cavab yoxdur
- Laspeyresin buraxılış həcmi indeksidir

42. İnsanların iqtisadi rifahının hesablanması üçün ən münasib göstərici hansıdır:

- inflyasiyanın səviyyəsi
- ✓ real ÜDM
- korporasiyaların mənfəəti
- düzgün cavab yoxdur
- nominal ÜDM

43. Xalis iqtisadi rifah göstəricisi kim tərəfdən təklif edilmişdir:

- C.M.Keyns
- ✓ C.Tobin və U.Nordxauz
- S.Kuznets
- düzgün cavab yoxdur
- R.Fişer

44. Firma əldə etdiyi bütün mənfəəti dividendlər şəklində səhmdarlara ödəyirsə, milli hesablar sistemində hansı göstəricinin artması baş verər:

- ümumi milli məhsulun
- ✓ şəxsi gəlirin
- milli gəlirin
- düzgün cavab yoxdur
- sahibkarların gəlirlərinin

45. Aşağıdakı göstəricilərdən hansı istehsal amilləri sahiblərinin gəlirlərini əks etdirir:

- xalis milli məhsul
- ✓ şəxsi gəlir
- sərəncamda olan gəlir

- milli gəlir
- xaricdən daxil olan amil gəlirləri

46. Aşağıdakılardan hansı milli gəlirə daxil edilmir:

- amil gəlirləri
- ✓ sosial ödəmələr
- əmək haqqı
- faiz ödəmələri
- mənfəət

47. Milli gəlir – ÜMM-dən nəyin çıxılması nəticəsində alınır:

- amortizasiyanın
- ✓ amortizasiyanın və biznesə görə dolayı vergilərin
- amortizasiyanın, biznesə dolayı vergilərin və korporasiyaların mənfəətinin
- düzgün cavab yoxdur
- amortizasiya, biznesə dolayı vergilərin, korporasiyaların mənfəətinin və sosial təminatla görə haqların

48. Xalis daxili məhsulu ümumi daxili məhsuldan fərqləndirən göstərici hansıdır:

- xalis ixrac
- ✓ amortizasiya
- dolayı vergilər
- xalis investisiyalar
- transfertlər

49. Əgər ABŞ-da işləyən azərbaycanlı öz vətəndaşlığından imtina edib ABŞ-ın vətəndaşı olarsa:

- Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq
- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq
- düzgün cavab yoxdur
- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq
- ✓ Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq

50. Fərz edək ki, Azərbaycan vətəndaşı hər gün sərhədi keçərək Türkiyədə işləyir. Onun gəliri:

- Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜDM-nə aid edilir
- düzgün cavab yoxdur
- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜDM-nə aid edilir
- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜMM-nə aid edilir
- ✓ Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜMM-nə aid edilir

51. ÜDM nə zaman artır:

- sosial ödəmələri artdıqda
- hərbi xərclər azaldıqda
- ixrac azaldıqda
- idxal artdıqda
- ✓ uzunmüddətli malların istehlakı artdıqda

52. Əmtəə və xidmətlərin dövlət tədarükünə aid edilmir:

- yeni hərbi təyyarənin alınması
- məmurun məvacibinin ödənilməsi
- yeni polis işçisinin işə qəbul edilməsi
- ✓ müəllimin təqaüdünün ödənilməsi
- yeni avtomobil yolunun tikilməsi

53. Birbaşa investisiyalara aiddir

- Gəlirlərin yenidən qoyuluşu
- ✓ Xaricdə yeni müəssisələrin yaradılması
- Kənd təsərrüfatının inkişafı
- ETT-nin inkişafına qoyuluşlar
- Fəaliyyətdə olan müəssisələrə investisiyalar

54. Portfel investisiyalar nə cür həyata keçirilir:

- düzgün cavab yoxdur
- ✓ pul formasında kapitalın ötürülməsi yolu ilə
- texnologiyanın ötürülməsi yolu ilə
- ixtisaslı kadrların göndərilməsi yolu ilə
- elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

55. Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?

- ✓ 1988
- 1987
- 1986
- 2001
- 1985

56. Milli gəlirin istehlaka getməyən hissəsi:

- ümumi daxili məhsul
- ✓ ümumi əmanət
- ümumi xərclər
- məcmu tələb
- ümumi gəlir

57. Xərclər üzrə ÜMM hesablandığında, aşağıdakı növ xərclər cəmlənir

- şəxsi istehlak xərcləri, amortizasiya, əmtəə və xidmətlərin dövlət tədarükü, əmək haqqı
- istehlak xərcləri, xalis ixrac, dolay vergilər, renta
- istehlak xərcləri, korporasiyaların mənfəəti, xalis ixrac, dolay vergilər
- ✓ şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar, əmtəə və xidmətlərin dövlət tədarükü, xalis ixrac
- ümumi xüsusi daxili investisiyalar, korporasiyaların mənfəəti, xalis ixrac

58. Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?

- rentabelliğin səviyyəsi yüksəlmişdir
- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
- ✓ son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir
- keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub

59. Milli hesablar sistemində bütün göstəricilər nəyə əsasən hesablanır:

- istehlakın artım tempinə görə
- düzgün cavab yoxdur
- istehsalın artım tempinə görə
- keçən ilin bazar qiymətinə görə
- ✓ cari ilin bazar qiymətlərinə əsasən

60. ÜDM-dan xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır?

- dolay vergiləri çıxmaq lazımdır
- ✓ amortizasiya xərclərini çıxmaq lazımdır
- birbaşa vergiləri çıxmaq lazımdır

- xalis investisiya xərclərini əlavə etmək lazımdır
- əsas fondların aşınması dəyərini ÜDM-a əlavə etmək lazımdır

61. Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- ümumi milli məhsul
- ümumi daxili investisiya
- ✓ ümumi ictimai məhsul
- ümumi daxili məhsul
- düzgün cavab yoxdur

62. Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda:

- struktur işsizlər var
- işsizliyin təbii səviyyəsi mövcuddur
- düzgün cavab yoxdur
- friksion işsizlər var
- ✓ tsiklik işsizlik yoxdur

63. Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır?

- dövlət xərcləri
- düzgün cavab yoxdur
- dividendlər
- investisiya xərcləri
- ✓ amortizasiya

64. Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır?

- bölüşdürülməmiş mənfəət
- dolayı vergilər
- renta ödəmələri
- birbaşa vergilər
- ✓ xalis ixrac

65. Xərclər və vergitutma sahəsində hökumətin siyasəti necə adlanır:

- düzgün cavab yoxdur
- pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan siyasət
- monetar siyasət
- gəlirlərin bölüşdürülməsi siyasəti
- ✓ fiskal siyasət

66. Nominal ÜDM hansı qiymətlərlə hesablanır:

- ötən ilin qiymətlərlə
- baza ilinin qiymətlərlə
- ✓ cari ilin qiymətlərlə
- növbəti ilin qiymətlərlə
- düzgün cavab yoxdur

67. İnkişaf etmiş ölkələrdə ÜDM-də ən böyük payı olan nədir:

- əmtəə və xidmətlərin dövlət tədarükü
- düzgün cavab yoxdur
- investisiya xərcləri
- xalis ixrac
- ✓ istehlak xərcləri

68. Məcmu xərclərin komponenti kimi çıxış etmir:

- xalis ixrac
- investisiyalar
- dövlət tədarükü
- istehlak xərcləri
- ✓ vergilər

69. ÜDM göstərilənlərin cəmi kimi hesablanı bilər:

- son əmtəə və xidmətlərin dəyərinin, aralıq məhsullarının, transfert ödəmələrinin və icarə haqqının
- xalis daxili məhsulun və sərəncamda olan gəlirin
- ✓ istehlakın, investisiyaların, dövlət tədarükünün və xalis ixracın
- istehlakın, transfert ödəmələrinin, əmək haqqının və mənfəətin
- investisiyaların, əmək haqqının, mənfəətin və aralıq məhsulların dəyərinin

70. Məcmu gəlir bərabərdir:

- düzgün cavab yoxdur
- fəhlələr tərəfindən qazanılan pulun məcmu həcminə
- istehsalçıların mənfəət şəklində aldıqları pulun məcmu həcminə
- daşınmaz əmlak sahiblərinin aldıqları məcmu icarə haqqına
- ✓ məcmu buraxılışa

71. Nə zaman iqtisadiyyatda məcmu xərclər məcmu gəlirlərə bərabər deyil:

- xalis investisiyalar mənfə olduqda
- xaric ixrac mənfə olduqda
- məcmu əmanətlər məcmu investisiyaları üstələdikdə
- ✓ düzgün cavab yoxdur- onlar həmişə bərabərdir
- dövlət büdcəsinin kəsiri baş verdikdə

72. Məcmu gəlir nəyə bərabərdir:

- bütün cavablar düzgündür
- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə
- iqtisadiyyatda olan məcmu istehlak xərclərinə
- ✓ iqtisadiyyatda istehsal edilən son məhsul və xidmətlərin məcmu xərclərə
- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə

73. ÜDM-in hesablanması zamanı nəzərə alınmır:

- soyuducunun təmirinə görə ustaya ödənilən məbləğ
- avtomobillərin icarəsinə görə ödəmələr
- ictimai asayışın qorunmasına görə xərclər
- ✓ lotereyada 100 manat məbləğində uduş
- tikilmiş lakin cari ildə satılmayan evin tikintisinə görə xərclər

74. ÜDM-ə daxil edilmir

- kompüter istehsal edən firmanın səhmlərinə görə dividendlər
- ✓ dövlət istiqrazlarına görə faizlər
- mənzilin icarəyə verilməsindən əldə olunan icarə haqqı
- insan tərəfindən tikilmiş kottecin satışından əldə olunan gəlir
- tramvay sürücüsünün əmək haqqı

75. Sadalananlardan hansı ÜDM-ə daxil edilir və ÜMM-ə daxil edilmir:

- televizor istehsal edən firmanın səhmlərinin satışından əldə olunan gəlir
- işsizliyə görə müavinət
- fəhlənin başqa ölkədə qazandığı əmək haqqı

- ölkə vətəndaşlarının xarici investisiyalardan əldə etdikləri gəlir
- ✓ ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəlirləri

76. Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir

- özəl firmaların faiz ödəmələri
- bütün cavablar düzgündür
- xarici firmanın ölkədə əldə etdiyi mənfəət
- köhnə avtomobilin alınması
- ✓ ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıkları dividendlər

77. Transfert ödəmələrinə nəyi aid etmək olar:

- mənfəəti
- rentanı
- dövlət tədarükünü
- ✓ işsizliyə görə müavinətləri
- əmək haqqını

78. Əlavə dəyərə daxil edilmir:

- əmək haqqı
- mənfəət
- ✓ xammal və materialların dəyəri
- amortizasiya
- düzgün cavab yoxdur

79. ÜDM nəyin bazar dəyərlərinin cəmi hesab edilir:

- aralıq əmtəələrin
- istehsal olunmuş əmtəələrin
- satılmış əmtəə və xidmətlərin
- normal əmtəə və xidmətlərin
- ✓ son əmtəə və xidmətlərin

80. Milli hesablar sisteminin yaradıcısı kimdir

- A. Marşall
- İ. Fişer
- M. Fridmen
- C. M. Keyns
- ✓ S. Kuznets

81. Yüksəliş dövründə nə müşahidə edilir:

- məşğulluq səviyyəsinin azalması
- ✓ ticarət balansı kəsirinin artması
- dövlət büdcəsi kəsirinin artması
- düzgün cavab yoxdur
- uzunmüddətli malların alınmasına istehlak xərclərinin azalması

82. İqtisadi yüksəliş fazasına uyğundur:

- əsas kapitala investisiyaların azalması
- ✓ gəlirlərin artması
- işsizliyə görə müavinətlərin artması
- düzgün cavab yoxdur
- vergi daxilolmalarının azalması

83. Buraxılışın real həcmnin azalması ilə eyni zamanda baş verən qiymətlər səviyyəsinin artması necə adlanır:

- devalvasiya
- ✓ staqflyasiya
- qiymətlərin sıçrayışı
- depressiya
- resessiya

84. Siyasi işgüzar tsikl nəzəriyyəsinin müəllifi kimdir:

- N.D. Kondratyev
- ✓ V.Nordxauz
- A.Piqu
- C.Keyns
- M.Fridmen

85. İnvestisiyalar artdıqda:

- buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə dəyişmir
- ✓ buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə azalır
- buraxılışın həcmi dəyişmir, işsizliyin səviyyəsi isə artır
- buraxılışın həcmi və işsizliyin səviyyəsi artır
- nə buraxılışın həcmi, nə də işsizliyin səviyyəsi dəyişmir

86. İqtisadiyyatın inkişafının tsiklik xarakterinin əsas səbəbi nədir:

- pul kütləsinin tərəddüd etməsi
- ✓ məcmu tələb və məcmu təklif arasında uyğunsuzluq
- investorların nikbunliyi və bədbinliyi
- təbii fəlakətlər
- elmi – texniki kəşflər və yeniliklər

87. İqtisadi tsiklin fazalarına aid edilmir:

- resessiya
- ✓ inflyasiya
- canlanma
- düzgün cavab yoxdur
- tənəzzül

88. İlk “klassik” böhran harada baş vermişdir:

- ABŞ-da
- ✓ İngiltərədə
- Azərbaycanda
- Rusiyada
- Almaniyada

89. İqtisadi tsikl:

- əksər makroiqtisadi göstəricilərin dəyişməsi ilə xarakterizə olunur
- ✓ bütün cavablar düzgündür
- qısamüddətli dövrdə iqtisadiyyatın davranışını göstərir
- iqtisadiyyatın bütün sahələrini əhatə edir
- faktiki ÜDM-in potensial ÜDM-dən kənarlaşması deməkdir

90. Buraxılışın faktiki həcmnin dəyişməsinə nə əks etdirir:

- ÜDM-in trendi
- ✓ işgüzar tsikl
- iqtisadi artımın orta illik tempi

- düzgün cavab yoxdur
- inflyasiya

91. Buraxılışın potensial həcmnin dəyişməsinə nə əks etdirir:

- işguzar tsikl
- ✓ ÜDM-in trendi
- inflyasiya
- düzgün cavab yoxdur
- ÜDM boşluğu

92. Hiperinflyasiyanın nəticəsi kimi çıxış edir:

- rifah halının dağılması
- ✓ maliyyə sisteminin dağılması
- "puldən qaçış"
- düzgün cavab yoxdur
- investisiya mexanizminin pozulması

93. Gözlənilməyən inflyasiya nə ilə nəticələnir:

- iqtisadiyyatın səmərəliliyinin azalması ilə
- ✓ bütün cavablar düzgündür
- həyat səviyyəsinin azalması ilə
- gəlir və sərvətlərin yenidən bölüşdürülməsi ilə
- rifah halının azalması ilə

94. Gözlənilməyən inflyasiyadan daha az dərəcədə zərər çəkən iqtisadi agent hansıdır:

- ev təsərrüfatları
- ✓ dövlət
- firmalar
- düzgün cavab yoxdur
- banklar

95. İnflyasiyadan zərər çəkirlər:

- pul əmanətləri olan insanlar
- ✓ bütün cavablar düzgündür
- kreditorlar
- restoran sahibləri
- təsbit olunmuş gəlirləri olan insanlar

96. Pulun alıcılıq qabiliyyəti:

- həm inflyasiya zamanı həm də deflyasiya zamanı artır
- həm inflyasiya zamanı həm də deflyasiya zamanı azalır
- düzgün cavab yoxdur
- inflyasiya zamanı artır və deflyasiya dövründə azalır
- ✓ deflyasiya zamanı artır və inflyasiya dövründə azalır

97. Xərclər inflyasiyası nəyin artmasına səbəb olur:

- buraxılışın həcmnin
- ✓ işsizliyin səviyyəsinin
- investisiyaların
- əmək məhsuldarlığının
- əhalinin gəlirlərinin

98. Tələb inflyasiyasının nəticəsi kimi çıxış edir:

- qiymətlər səviyyəsinin azalması
- ✓ işsizliyin səviyyəsinin artması
- tədavüldə pulun həcmnin artması
- düzgün cavab yoxdur
- buraxılışın həcmnin artması

99. İnflyasiyanın səviyyəsi ildə 5% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- yüksək
- ✓ mülayim
- dezinflyasiya
- hiperinflyasiya
- çaparaq

100. İnflyasiyanın səviyyəsi həftədə 10% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- yüksək
- ✓ hiperinflyasiya
- çaparaq
- düzgün cavab yoxdur
- mülayim

101. İnflyasiyanın səviyyəsi ayda 20% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- mülayim
- ✓ yüksək
- hiperinflyasiya
- düzgün cavab yoxdur
- çaparaq

102. Qiymətlərin ümumi səviyyəsinin azalması necə adlanır:

- hipoinflyasiya
- ✓ deflyasiya
- hiperinflyasiya
- düzgün cavab yoxdur
- dezinflyasiya

103. İnflyasiya tempinin azalması necə adlanır:

- deflyasiya
- ✓ dezinflyasiya
- qiymətlərin sıçrayışı
- staqflyasiya
- Fişer effekti

104. Qiymətlər səviyyəsinin çox kəskin artması necə adlanır:

- dezinflyasiya
- ✓ hiperinflyasiya
- deflyasiya
- düzgün cavab yoxdur
- inflyasiya

105. Aşağıdakılardan hansı inflyasiya göstəricisi kimi çıxış edə bilər:

- valyuta məzənnəsi
- ✓ istehlak qiymətləri indeksi
- Dou-Cons indeksi

- pul kütləsinin artım tempini
- faiz dərəcəsi

106. İnflyasiyanın səviyyəsi göstəricisi nəyi xarakterizə edir:

- qiymətlərin ümumi səviyyəsinin artım tempini
- ✓ istehsal edilmiş əmtəələrin
- satılmış əmtəə və xidmətlərin
- son əmtəə və xidmətlərin
- normal əmtəə və xidmətlərin

107. İnflyasiya – nəyin artmasının dayanıqlı meylidir:

- qida məhsullarının qiymətlərinin
- ✓ qiymətlərin ümumi səviyyəsinin
- idxal məhsullarının qiymətlərinin
- enerji daşıyıcıların qiymətlərinin
- iqtisadiyyatda bütün əmtəə və xidmətlərin qiymətlərinin

108. Təklif inflyasiyasını yarada bilən səbəb:

- ticarət balansının mənfi saldosu
- ✓ əmək haqqı səviyyəsinin artması
- dövlət büdcə kəsirinin artması
- xalis ixracın çoxalması
- ölkənin tədiyyə balansının kəsirinin artması

109. Tam məşğulluq nə deməkdir?

- ✓ əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- yuxarıda göstəricilərin hamısı doğrudur
- yuxarıda göstərilənlərin heç biri doğru deyil
- ölkədə işsizliyin olmadığı bir dövr
- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir

110. Aşağıdakı amillərdən hansı tələb inflyasiyasını yarada bilər?

- kommunal xidmət qiymətlərinin artırılması
- ✓ dövlət büdcə kəsirinin artması
- neftin qiymətinin artması
- əhalidən tutulan gəlir vergisinin artırılması
- istehlaka meyllilik həddinin azalması

111. Fiskal siyasətin məqsədi:

- ÜDM-un stabil artımını təmin etmək
- ✓ ÜDM-un artımını, iqtisadi resursların səmərəliliyini və qiymətlərin sabitliyini təmin etmək
- sabit vergi siyasəti, iqtisadi resurslardan səmərəli istifadə
- qiymətlərin sabit artımını, iqtisadi artımı, sabit vergini təmin etmək
- büdcənin gəlir və xərclərini təmin etmək

112. İstehsalın durğunluğu zamanı baş verən işsizlik:

- gizli işsizlik
- ✓ tsiklik işsizlik
- xroniki işsizlik
- düzgün cavab yoxdur
- struktur işsizlik

113. Ouken qanununa görə, işsizliyin səviyyəsinin dəyişməməsi üçün buraxılışın həcmi hansı temple artmalıdır:

- 0
- ✓ 0
- 0
- 0
- 0

114. Hər bir insana birbaşa və daha güclü təsir edən makroiqtisadi problem hansıdır:

- əmanətlərin az olması
- ✓ işsizlik
- inflyasiya
- aşağı faiz dərəcəsi
- investisiyaların az olması

115. Tələbin strukturunun dəyişməsi nəyin artmasına səbəb olacaqdır:

- friksion işsizliyin
- ✓ struktur işsizliyin
- tsiklik işsizliyin
- düzgün cavab yoxdur
- könüllü işsizliyin

116. Aşağıdakı iddialardan hansı yanlıştır:

- işsizliyin təbii səviyyəsinə tsiklik işsizlik daxil edilmir
- ✓ işsizliyin təbii səviyyəsi həmişə sabitdir
- işsizliyin təbii səviyyəsi sıfıra bərabər ola bilməz
- düzgün cavab yoxdur
- hazırda təbii işsizliyin səviyyəsi 5-6% təşkil edir

117. Faktiki ÜDM potensial ÜDM-ə hansı halda bərabərdir:

- faktiki işsizliyin səviyyəsi sıfıra bərabər olduqda
- düzgün cavab yoxdur
- struktur işsizliyin səviyyəsi sıfıra bərabər olduqda
- ✓ tsiklik işsizliyin səviyyəsi sıfıra bərabər olduqda
- təbii işsizliyin səviyyəsi sıfıra bərabər olduqda

118. Hazırda işsizliyin təbii səviyyəsi təqribən nəyə bərabərdir:

- 2-3%
- düzgün cavab yoxdur
- 9-10%
- ✓ 5-6%
- 8-9%

119. Tam məşğulluq şəraitində müşahidə olunur:

- tsiklik işsizlik
- düzgün cavab yoxdur
- işsizliyin heç bir növü
- ✓ friksion işsizlik
- işsizliyin hər iki növü

120. İşsizliyin təbii səviyyəsi nə zaman artacaqdır:

- minimal əmək haqqı dərəcəsi azaldıqda
- dövlət büdcəsi balanslaşdırılmış olduqda
- ticarət balansının saldosu sıfıra bərabər olduqda

- ✓ işsizliyə görə dövlət müavinətlərini heç bir kəs almıqda
- friksion işsizlik mövcud olduqda

121. İqtisadiyyat üçün normal hesab olunan işsizlik hansıdır:

- yüksək əmək haqqı ilə şərtləndirilən işsizlik
- məcmu tələb azlığı ilə şərtləndirilən işsizlik
- resursların qiymətlərinin artması ilə şərtləndirilən işsizlik
- ✓ işsizliyin təbii səviyyəsi
- işsizliyə görə müavinətlərin aşağı ölçüləri ilə şərtləndirilən işsizlik

122. Struktur işsizlərə misal ola bilər:

- qış aylarında işsiz qalan inşaatçı
- düzgün cavab yoxdur
- başqa şəhərə köçməsi səbəbindən iş yerindən azad olunan proqramçı
- resessiyanın baş verməsi səbəbindən iş yerini itirmiş fəhlə
- ✓ avtomobil sənayesində çalışan və robotla əvəz olunan fəhlə

123. İqtisadiyyatda baş verən sahəvi dəyişikliklər nəyin artmasını şərtləndirir:

- friksion işsizliyin
-) tsiklik işsizliyin
- ✓ struktur işsizliyin
- gizli işsizliyin
- düzgün cavab yoxdur

124. Aşağıdakı iddialardan hansı yanlıştır - friksion işsizlik:

- işsizliyə görə müavinətlərə uyğun artır
- işləmək istəyən, lakin iş yeri axtarışını dayandıran insanları daxil etmir
- düzgün cavab yoxdur
- cəmiyyət üçün arzu olunandır
- ✓ işçi qüvvəsinin strukturunun iş yerlərinin strukturuna uyğun olmaması ilə bağlıdır

125. Tam işsizlik şəraitində friksion işsizliyin səviyyəsi:

- bir faizdən aşağıdır
- birmənalı söyləmək mümkün deyil
- struktur işsizliyin səviyyəsindən aşağıdır
- sıfıra bərabərdir
- ✓ tsiklik işsizliyin səviyyəsindən yuxarıdır

126. Friksion işsizlik o zaman baş verir ki:

- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər
- iqtisadi tənəzzül şəraitində firmalar iş yerlərini ixtisar edir
- düzgün cavab yoxdur
- iqtisadiyyatda texnoloji dəyişiklər baş verir
- ✓ fəhlələr iş yerlərinin tərk edir və yeni iş yerinin axtarışını dayandırır

127. Aşağıda göstərilən hansı hallarda friksion işsizlik baş vermir:

- fəhlələr iş yerində bərpa olmalarını gözləyirlər
- ✓ iqtisadiyyatda struktur dəyişikliklər baş verir
- bəzi firmalar iflasa uğrayırlar
- düzgün cavab yoxdur
- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər

128. İqtisadiyyatda tənəzzülün baş verməsi nəticəsində iş yerini itirən işçi hansı kateqoriyaya aid edilir:

- friksion işsizlərə
- ✓ tsiklik işsizlərə
- struktur işsizlərə
- düzgün cavab yoxdur
- könüllü işsizlərə

129. Öz xahişi ilə işdən çıxmış, iş yeri axtaran, amma hələ ki onu tapa bilməyən işçi hansı kateqoriyaya aid edilir:

- işçi qüvvəsi tərkibinə daxil edilməyənlərə
- ✓ friksion işsizlərə
- tsiklik işsizlərə
- struktur işsizlərə
- natamam iş günü məşğul olanlara

130. İş yeri tapmaq ümidini itirmiş və iş axtarışını dayandırmış insan:

- friksion işsizlərə aid edilir
- ✓ daha işçi qüvvəsi tərkibinə daxil edilmir
- struktur işsizlərə aid edilir
- tsiklik işsizlərə
- minimal əmək haqqı ilə bağlı qanuna müvafiq müavinətlə təmin olunur

131. İşsizlər kateqoriyasına aiddir:

- möhkəm şaxtaların olması səbəbindən işləməyən tikinti işçisi
- ✓ rəhbərlik tərəfindən proqramçı kurslarına göndərilmiş makinaçı
- birmənalı söyləmək mümkün deyil
- düzgün cavab yoxdur
- artıq işləmək istəməyən avtomexanik

132. Məşğul olanlar kateqoriyasına aid edilmir:

- tam iş həftəsi işləməyən bərbər
- ✓ qəzet və jurnal satışı ilə pul qazanan yeniyetmə
- xəstələnmiş mağaza satıcısı
- düzgün cavab yoxdur
- xəstələrə qulluq etməkdə kömək edən pensiyaçı

133. İşsizlər kateqoriyasına aiddir:

- sağlamlığına görə vaxtından əvvəl təqaüdə çıxmış polis işçisi
- ✓ öz xahişi ilə işdən çıxan və daha əlverişli iş yeri tapmaq ümidində olan insan
- natamam iş günü rejiminə keçirilmiş və aktiv başqa iş yeri axtaran məmur
- düzgün cavab yoxdur
- iş yerlərinin ixtisarına görə işdən azad edilmiş və uzun müddət nəticəsiz yeni iş yeri axtardıqdan sonra axtarışı dayandırmış laborant

134. İşçi qüvvəsinin tərkibinə daxil edilir:

- təqaüdə çıxmış pensiyaçı
- ✓ yarım ştat satıcı işləyən evdar qadın
- məhkum edilmiş cinayətkar
- düzgün cavab yoxdur
- iş yeri tapmaq ümidini itirmiş müəllim

135. Tam iş günü işləməyən və aktiv başqa iş yeri axtaran, lakin onu tapa bilməyən insan hansı kateqoriyaya aid edilir:

- işçi qüvvəsinin tərkibinə daxil edilməyənlərə
- ✓ məşğul olanlara
- iş yeri tapmaq ümidini itirənlərə

- birmənalı söyləmək mümkün deyil
- işsizlərə

136. Əgər insan xəstədirsə və daha işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- iş yeri tapmaq ümidini itirənlərə
- ✓ işçi qüvvəsinə daxil edilməyənlərə
- işsizlərə
- düzgün cavab yoxdur
- məşğul olanlara

137. Əgər insan xəstədirsə və müvəqqəti işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- tam iş günü məşğul olmayanlara
- ✓ məşğul olanlara
- iş yeri tapmaq ümidini itirənlərə
- düzgün cavab yoxdur
- işçi qüvvəsinə daxil edilməyənlərə

138. Tez bir zamanda yeni iş yeri əldə etməyə ümid edən insan hansı kateqoriyaya aid edilir:

- məşğul olanlara
- ✓ işsizlərə
- işçi qüvvəsinə aid olmayanlara
- düzgün cavab yoxdur
- tam iş günü məşğul olmayanlara

139. İşsizliyin səviyyəsi nəyin faizlə nisbəti kimi hesablanır:

- işləməyənlərin işləyənlərin sayına
- ✓ işsizlərin işçi qüvvəsinin sayına
- işsizlərin əmək qabiliyyətli əhəlinin sayına
- işsizlərin məşğul olanların sayına
- işləməyənlərin işçi qüvvəsinin sayına

140. İnsan o zaman işsiz hesab edilir ki, əgər:

- iş yeri yoxdur və iş axtarmır
- ✓ iş yeri tapıb, lakin hələ işə başlamayıb
- hərbi xidmətdədir
- düzgün cavab yoxdur
- evdəki işlərlə məşğuldur

141. İnsan o zaman işsiz sayılmır, əgər:

- yeni iş yerinə çıxmasını gözləyir
- ✓ məktəbə gedir
- işləmir və iş yeri axtarır
- düzgün cavab yoxdur
- müvəqqəti işdən azad olunub

142. İşsizliyin səviyyəsi hesablanarkən işsizlərə aid edilir:

- uşaqlar
- ✓ işsizliyə görə müavinət alanlar
- evdar qadınlar
- iş yerləri olmayan bütün insanlar
- yalnız 18 yaşından yuxarı olanlar

143. Çaparaq və hiperinflasiya xarakterikdir:

- inkişaf etmiş ölkələr üçün
- düzgün cavab yoxdur
- ✓ inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
- iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün
- bütün ölkələr üçün

144. İnflyasiyanın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:

- hiperinflyasiya
- düzgün cavab yoxdur
- gizli inflyasiya
- ✓ mülayim inflyasiya
- çaparaq inflyasiya

145. Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- açıq iqtisadiyyat
- qapalı iqtisadiyyat
- mezo iqtisadiyyat
- ✓ milli iqtisadiyyat
- mikro iqtisadiyyat

146. İqtisadi tsikl nədir?

- iqtisadi inkişafın böhran dövrü
- iqtisadi inkişafın durğunluq dövrü
- iqtisadi inkişafın daimi artım dövrü
- ✓ iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
- iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü

147. İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi göstərici:

- qiymətlərin dövlət tənzimlənməsi
- qiymətlərin bazar tənzimlənməsi
- qiymətlərin səviyyəsi
- ✓ qiymətlər indeksi
- bazar qiymətlər

148. Tsiklik işsizlik hansı dövrdə sıfırdan kiçikdir olur?

- durğunluq və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə
- tənəzzül və canlanma dövründə
- ✓ canlanma və yüksəliş dövründə
- yüksəliş və tənəzzül dövründə

149. Hansı nəzəriyyə işsizlik və inflyasiyanın eyni zamanda artmasının mümkün olmadığını isbat edir:

- rəşional gözləmələr nəzəriyyəsi
- düzgün cavab yoxdur
- klassik nəzəriyyə
- pulun müasir kəmiyyət nəzəriyyəsi
- ✓ keynsçi nəzəriyyəsi

150. Əgər real əmək haqqı nominal əmək haqqından daha tez artarsa, onda:

- qiymətlər səviyyəsi dəyişmir
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsi əmək haqqı ilə müqayisədə daha tez artır

- ev təsərrüfatlarının həyat səviyyəsi azalır
- ✓ ev təsərrüfatlarının həyat səviyyəsi artır

151. Makroiqtisadiyyatda investisiya kimi qəbul edilir

- ✓ Cari ildə istehsal olunmuş və istehlak edilmiş əmtəə material qiymətləri
- Məhsul istehsalına çəkilən xərclər
- yeni kapitalın istehsalının maddi əşya elementlərinin yaradılması
- Real maliyyə aktivlərinin əldə edilməsi
- Qeyri-real maliyyə aktivlərinin əldə edilməsi

152. Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD kiçikdir AC) və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- dəyişməyəcək
- kəskin artacaq
- düzgün cavab yoxdur
- ✓ aşağı düşəcək
- artacaq

153. İnvestisiyanın həcminə və dinamikasına təsir edən amillər:

- məcmu ictimai məhsulun real həcmnin dəyişməsi
- düzgün cavab yoxdur
- ümumi daxili məhsulun real həcmnin dəyişməsi
- xalis məhsulun real həcmnin dəyişməsi və faiz dərəcəsi
- ✓ milli gəlirin real həcmnin dəyişməsi və real faiz dərəcəsi

154. Nəyin dərəcəsinin artması nəticəsində məcmu tələb artır:

- əmək
- düzgün cavab yoxdur
- ✓ əmək haqqı
- faiz
- vergi

155. Dövlət xərclərinin hansı maddəsinin artması məcmu təklifi azalda bilər:

- müdafiə xərclərinin
- elmin inkişafına yönəldilən xərclərin
- ✓ dövlət aparatının saxlanılmasına görə xərclərin
- səhiyyə xərclərinin
- bütün cavablar düzgündür

156. Aşağıdakılardan hansının həcmi dövlət büdcəsinin vəziyyətinə təsir edir:

- dövlət gəlirlərinin
- vergi dərəcələrinin
- məcmu buraxılışın
- məcmu gəlirin
- ✓ bütün cavablar düzgündür

157. Nəyin dəyişməsi məcmu tələbə birbaşa təsir göstərir:

- vergilərin
- düzgün cavab yoxdur
- sosial təminatla görə haqların
- firmalara subsidiyaların
- ✓ dövlət tədarüklərinin

158. Nəyin artması məcmu təklifin azalmasına səbəb olacaqdır:

- milli pul vahidinin valyuta məzənnəsinin
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsinin
- ✓ işsizliyin səviyyəsinin
- dövlət büdcəsinin kəsirinin

159. Məcmu tələbin tərkib hissəsi deyil:

- dövlət tədarükü
- xalis ixrac
- istehlak xərcləri
- ✓ vergilər
- investisiya xərcləri

160. Məcmu tələb əyrisi onu göstərir ki:

- qiymətlərin hər hansı səviyyəsində buraxılışın faktiki tarazlı həcmnin müxtəlif səviyyəsi mövcuddur
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsinin artması zamanı məcmu xərclərin həcmi azalır
- qiymətlər səviyyəsinin azalması zamanı buraxılışın faktiki həcmi azalır
- ✓ qiymətlər səviyyəsinin artması zamanı buraxılışın faktiki həcmi artır

161. Avtomatik tənzimləyici kimi çıxış edir:

- dövlət təhsilinə görə xərclər
- bütün cavablar düzgündür
- hökumətin hərbi xərcləri
- kosmik gəminin yaradılmasına görə xərclər
- ✓ işsizliyə görə müəvənatların ödənilməsinə görə xərclər

162. İnvestisiya xərclərinə nə təsir edir:

- ✓ bütün cavablar düzgündür
- texnologiyada dəyişikliklər
- faiz dərəcəsinin səviyyəsi
- istehsal avadanlığının yüklənməsi səviyyəsi
- sahibkarların optimist və ya pessimist gözləmələri

163. Əgər məcmu tələb məcmu təklifdən azdırsa və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- sabit qalacaq
- düzgün cavab yoxdur
- dəyişməyəcək
- ✓ aşağı düşəcək
- artacaq

164. Məcmu təklif nəyin dəyəridir:

- bütün cavablar düzgündür
- ümumi ictimai məhsulun
- sərəncamda olan gəlirin
- ümumi daxili məhsulun
- ✓ satışa təqdim edilən bütün son məhsul və xidmətlərin

165. Faiz dərəcəsinin azalması ilə:

- düzgün cavab yoxdur
- pul kütləsinə tələb dəyişmir
- pul kütləsinə tələb azalır

- ✓ pul kütləsinə tələb artır
 - likvid formada vəsait istəyənlərin sayı azalır
- 166.** Müəssisələrin və firmaların daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi xidmətlərə qoyulan dolaylı vergi:
- dövriyyə vergisi
 - tədiyyə vergisi
 - dolaylı vergi
 - ✓ aksizlər
 - birbaşa vergilər
- 167.** Pul-kredit siyasətinin alətlərinə aid deyil:
- Açıq bazarda əməliyyatlar
 - Pul emissiyası
 - Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi
 - ✓ vergi dərəcələrinin dəyişdirilməsi
 - Məcburi ehtiyat normasının dəyişdirilməsi
- 168.** Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil?
- texniki resurslardan istifadənin sabitləşməsi
 - işçi qüvvəsinə tələbin artması
 - iqtisadi kapital qoyuluşlarının çoxalması
 - qiymətlərin aşağı düşməsi
 - ✓ qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
- 169.** Keynsçi nəzəriyyəsinə görə istehsalın səviyyəsi nə ilə müəyyən olunur:
- tam məşqulluq səviyyəsi ilə
 - düzgün cavab yoxdur
 - faiz dərəcəsinin səviyyəsi ilə
 - ✓ məcmu tələbin miqyası ilə
 - pula olan tələblə
- 170.** Əgər hökumət buraxılış həcmi artırmaq fikrində olsa o, nəyi azaltmalıdır:
- büdcə kəsirinin həcmi
 - bütün cavablar düzgündür
 - transfert ödəmələrini
 - dövlət tədarükünü
 - ✓ vergiləri
- 171.** Əgər iqtisadiyyatda resessiya baş veribsə, hökumət iqtisadiyyatı stabilləşdirməkdən ötrü nəyi azaltmalıdır:
- dövlət tədarükünü
 - bütün cavablar düzgündür
 - transfert ödəmələri
 - ✓ vergiləri
 - dövlət büdcəsi kəsirinin həcmi
- 172.** Avtomatik tənzimləyicilərə aid edilmir:
- yoxsulluğa görə müavinətlər
 - bütün cavablar düzgündür
 - fermerlərə subsidiyalar
 - ✓ əlilliyə görə müavinətlər
 - işsizliyə görə müavinətlər
- 173.** C.Keyns hesab edirdi ki, əmanətlərin həcmi asılıdır:

- fərdinin nələrə üstünlük verməsindən
- pulun təklifinin artım tempindən
- ✓ sərəncamda olan gəlirin səviyyəsindən
- faiz dərəcəsiindən
- istehlakçının yaşayış yerindən

174. Klassik modelə əsasən əmək haqqının artması nəyə gətirib çıxarır:

- inflyasiyaya
- düzgün cavab yoxdur
- ✓ işsizliyə
- buraxılış həcmının artmasına
- büdcə profisitinə

175. Klassik modeldə məcmu tələb əyrisi:

- müsbət mailliyə malikdir
- mənfi mailliyə malikdir
- düzgün cavab yoxdur
- üfüqidir
- ✓ şaqulidir

176. Faiz dərəcəsi effektinin müəllifi kimdir:

- Piqu
- düzgün cavab yoxdur
- Marşall
- Fişer
- ✓ Keyns

177. Dövlət xərclərinin azalması nəyə səbəb olacaqdır:

- buraxılışın həcmının azalmasına
- pul təklifinin azalmasına
- qiymətlər səviyyəsinin artmasına
- ✓ məşqulluğun səviyyəsinin azalmasına
- məcmu təklifin azalmasına

178. C.Keyns hesab edirdi ki, investisiyanın həcmi hər şeydən əvvəl asılıdır:

- qiymətlər səviyyəsindən
- faiz dərəcəsiindən
- mənfəətin miqdarından
- ✓ kapitalın son hədd effektivliyindən
- sərəncamda olan gəlirin miqdarından

179. Hər hansı bir iqtisadi siyasət tədbirlərinin həyata keçirilməsi dövrü ilə bu tədbirlərin nəticəsinin həyata keçirildiyi dövr arasında vaxt:

- stimullaşdırıcı idxal siyasət
- xalis ixrac siyasəti
- xarici sabitləşmə siyasəti
- investisiya projelərinin həyata keçirilməsi
- ✓ daxili sabitləşmə siyasəti vaxtı

180. Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- dövlət müəssisələrinin mənfəəti hesabına
- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- müəssisənin rentabelliyyəsinin artması hesabına

- pul emissiyası hesabına
- ✓ əlavə vergilərin daxil olmasından

181. Maliyyə sisteminin başlıca həlqəsi:

- ✓ dövlət büdcəsi
- Maliyyə Nazirliyi
- büdcədən kənar dövlət fondları
- dövlət müəssisələri
- Mərkəzi Bank

182. Əmanətin həcminə təsir edən amillər:

- faiz norması, istehlakın və yığımın həcmi
- faiz norması, istehlakın həcmi
- bütün cavablar düzgündür
- ✓ gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil
- gəlirin həcmi və yığıma gedən hissəsi

183. İstehlakın həcminə təsir edən amillər:

- psixoloji amil, yığımın həcmi
- psixoloji amil, alıcının zövqü
- qiymətlərin səviyyəsi, alıcının zövqü
- gəlirlərin səviyyəsi, alıcının zövqü, qiymət
- ✓ gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil

184. Kobbə-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır:

- istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
- məcmu məhsulun həcmi üçün nəzərə alınmaması
- əmək məsrəflərinin rolunun nəzərə alınmaması
- ✓ təbii resursların rolunun nəzərə alınmaması
- kapital məsrəflərinin rolunun nəzərə alınmaması

185. Gəlirin istehlak edilməyən, yığma yönəldilən hissəsi:

- istehlak
- izafi məhsul
- gəlirin həcmi
- ✓ əmanət
- izafi dəyər

186. Aşağıdakılardan hansı büdcə kəsirinin səbəbidir?

- düzgün cavab yoxdur
- iqtisadiyyatın hərbiləşdirilməsi
- istehlakın azalması
- ✓ iqtisadiyyatda tənəzzül
- fəvqəladə baş verən hadisələr

187. Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır:

- nəzarətedici, həvəsləndirici
- tənzimləyici, nəzarətedici
- həvəsləndirici, bölüşdürücü
- ✓ bölüşdürücü, nəzarətedici
- təkrar istehsal, tənzimləyici

188. Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- ortamüddətli borc
- uzunmüddətli borc
- düzgün cavab yoxdur
- qısamüddətli borc
- ✓ daxili borc

189. Fiskal siyasət nə deməkdir?

- vergilərin məhdudlaşdırıcı rolu
- ✓ büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti

190. Fiskal siyasətin hansı tipləri fərqləndirilir?

- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi
- ✓ avtomatik və diskresion
- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- düzgün cavab yoxdur

191. Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, dolay, mütərəqqi, reqressiv
- sabit, birbaşa, mütərəqqi, reqressiv
- sabit, dolay, proporsional, reqressiv
- ✓ sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv

192. Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlər olduğu halda, bu hansı vergidir:

- ümumi vergi
- azad vergi
- birbaşa vergi
- ✓ dolay vergi
- xüsusi vergi

193. Vergilərin artması zamanı nə baş verir?

- məcmu təklif artır
- məcmu tələb azalır
- məcmu tələb və təklif artır
- ✓ məcmu tələb və təklif azalır
- məcmu təklif azalır

194. Verginin funksiyaları hansılardır:

- fiskal, bölüşdürücü, ədalətlik, nəzarətedici
- düzgün cavab yoxdur
- fiskal, sosial, gəlirlilik, tənzimləyici
- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
- ✓ fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət

195. Əmək bazarının funksiyaları hansılardır:

- sosial və bölüşdürücü
- tənzimləyici və bölüşdürücü
- ✓ sosial və iqtisadi

- iqtisadi və bölüşdürücü
- düzgün cavab yoxdur

196. İstifadə etmə məqsədinə görə investisiyalar bölünür:

- borc və sahibkar
- dövlət və portfel
- ✓ birbaşa və portfel
- dövlət və xüsusi
- düzgün cavab yoxdur

197. Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- təbii inhisarların məhsuluna qoyulan tariflər
- təbiət resurslarından istifadəyə görə ödəmələr
- gömrük rüsumları
- akkord vergiləri
- ✓ subsidiyalar

198. Dövlət büdcəsinin kəsiri o zaman baş verir ki:

- dövlət xərcləri artır
- bütün cavablar düzgündür
- dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
- ✓ hökumətin xərclərinin cəmi büdcə gəlirlərinin cəmini üstələyir
- vergi daxilolmaları azalır

199. Dövlət büdcəsinin kəsiri hansı yolla maliyyələşə bilər:

- əmtəə və xidmətlərin dövlət tədarükünün azaldılması ilə
- vergi dərəcələrinin artırılması ilə
- bütün cavablar düzgündür
- transfert ödəmələrinin azaldılması ilə
- ✓ dövlət istiqrazları buraxmaqla

200. Laffer əyrisi vergi dərəcəsi ilə nəyin asılılığını əks etdirir:

- işgüzar fəallığın səviyyəsinin
- məcmu tələbin səviyyəsinin
- düzgün cavab yoxdur
- ✓ büdcəyə vergi daxilolmaların həcmnin
- məcmu gəlirin səviyyəsinin

201. Stimullaşdırıcı fiskal siyasət hansı məqsədlə istifadə olunmalıdır:

- inflyasiya boşluğunun ləğv edilməsi üçün
- dövlət büdcəsi kəsirinin azaldılması üçün
- inflyasiyanın azaldılması üçün
- faiz dərəcəsinin azaldılması üçün
- ✓ resessiya boşluğunun ləğv edilməsi üçün

202. Dövlət büdcəsinin xərclərinə aiddir:

- sosial təminatla görə haqlar
- dövlət müəssisələrinin mənfəəti
- əlavə dəyər vergisi
- gömrük rüsumları
- ✓ dövlət istiqrazlarına görə faizlər

203. Biznesə görə vergilərin artması, nəyin azalmasına səbəb olacaq:

- nə məcmu tələbin, nə də məcmu təklifin
- düzgün cavab yoxdur
- yalnız məcmu tələbin
- yalnız məcmu təklifin
- ✓ həm məcmu tələbin, həm də məcmu təklifin

204. Bütçə sistemi vasitəsilə bütçənin hansı funksiyaları reallaşır:

- təkrar istehsal, tənzimləyici
- bölüşdürücü, nəzarətedici, həvəsləndirici
- düzgün cavab yoxdur
- ✓ bölüşdürücü, nəzarətedici
- tənzimləyici, nəzarətedici

205. Dövlətin yerli bütçələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- gəlirlər, bütçə ssudaları, subvensiya,subsidia
- bütçə ssudaları, xərclər, subvensiyalar
- gəlirlər, dotasiyalar,subsidiyalar
- ✓ bütçə ssudaları, dotasiya, subvensiya, subsidia
- subvensiya, dotasiya, xərclər, bütçə ssudaları

206. Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- qısamüddətli borc
- düzgün cavab yoxdur
- uzunmüddətli borc
- ortamüddətli borc
- ✓ daxili borc

207. Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu:

- ✓ xarici borc
- uzunmüddətli borc
- düzgün cavab yoxdur
- qısamüddətli borc
- ortamüddətli borc

208. Fiskal siyasət nə deməkdir

- vergilərin məhdudlaşdırıcı rolu
- bütçə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
- ✓ bütçə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti

209. Gəlir artdıqca tutulan vergilərin payı azalır:

- xüsusi vergilər
- mütərəqqi vergi
- proporsional vergilər
- ✓ reqressiv vergilər
- sabit vergi

210. Gəlirin dərəcəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- sabit vergilər
- mütərəqqi vergi
- reqressiv vergilər

- ✓ proporsional vergi
 - xüsusi vergilər
211. Gəlirlər artdıqca vergi dərəcəsi artır:
- reqressiv vergilər
 - düzgün cavab yoxdur
 - proporsional vergilər
 - ✓ mütərəqqi vergilər
 - sabit vergilər
212. Mütərəqqi vergilər zamanı gəlir artdığı halda:
- vergi dərəcələri sabit qalır
 - düzgün cavab yoxdur
 - vergi dərəcələri dəyişkəndir
 - ✓ vergi dərəcələri artır
 - vergi dərəcələri aşağı düşür
213. Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:
- sabit, birbaşa, mütərəqqi, reqressiv
 - sabit, dolayı, mütərəqqi, reqressiv
 - sabit, dolayı, proporsional, reqressiv
 - ✓ sabit, proporsional, mütərəqqi, reqressiv
 - sabit, birbaşa, proporsional, reqressiv
214. Vergilərin qalxması zamanı nə baş verir
- məcmu təklif artır
 - ✓ məcmu tələb və təklif azalır
 - məcmu tələb azalır
 - məcmu tələb və təklif artır
 - məcmu təklif azalır
215. Verginin funksiyaları:
- fiskal, sosial, gəlirlilik, tənzimləyici
 - ✓ fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
 - fiskal, bölüşdürücü, ədalətlilik, nəzarətedici
 - düzgün cavab yoxdur
 - fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
216. Dövlət borcunun formaları:
- xarici borc, uzunmüddətli borc
 - ✓ daxili borc, xarici borc
 - xarici borc, ortamüddətli borc
 - uzunmüddətli borc, xarici borc
 - xarici borc, qısamüddətli borc
217. Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil
- mənfəət vergisi
 - fiziki şəxslərdən gəlir vergisi
 - ✓ əlavə dəyər vergisi
 - gəlir vergisi
 - əmlak vergisi
218. Aşağıdakı hansı vergi növü dolayı vergiyə aid deyil

- əlavə dəyər vergisi
- ✓ mənfəət vergisi
- satışdan vergi
- aksizlər
- gömrük rüsumları

219. Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir

- büdcənin müəyyənləşdirilməsi
- ✓ büdcə ili
- büdcəsinin planlaşdırılması
- büdcənin təsdiqi
- büdcənin təsdiq vaxtı

220. Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq

- torpağa görə faiz
- ✓ torpaq rentası
- birbaşa vergi
- icarə haqqı
- pul ödəmələri

221. Vergi qoyma obyektinin qanunla müəyyən edilməsi:

- vergi sistemi
- ✓ vergi bazası
- vergi dərəcəsi
- vergi sazişi
- vergi siyasəti

222. Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqqları hansı vergi növünə aid edilir

- mənfəətdən vergiyə
- ✓ dolayı vergilərə
- birbaşa vergilərə
- mülkiyyətdən vergiyə
- əlavə dəyər vergisinə

223. Dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondları:

- büdcə gəlirləri
- ✓ büdcədən kənar dövlət fondları
- büdcə kəsiri
- büdcə profisiti
- büdcə xərcləri

224. Vergilər nədir:

- fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- ✓ Mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər
- hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- düzgün cavab yoxdur
- dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər

225. Vergi subyekti:

- maliyyə müəssisələri
- ✓ vergi ödəyənlər
- vergi nəzarətçiləri

- vergi inspeksiyası
- vergiqoyanlar

226. Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu:

- kassa borcu
- ✓ daxili borc
- səhmlər üzrə borc
- istiqraz
- xarici borc

227. Dövlət büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- büdcə defisiti
- ✓ büdcə xərcləri
- büdcə profisiti
- büdcə fondları
- büdcə gəlirləri

228. Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği:

- büdcə gəlirləri
- ✓ büdcə profisiti
- büdcə xərcləri
- faktiki defisit
- büdcə defisiti

229. Verginin əsas funksiyası hansıdır

- fəscal
- ✓ birbaşa
- dolayı
- bütün cavablar düzgündür
- iqtisadi

230. Pulun funksiyasıdır:

- ✓ yığım vasitəsi
- tamamlanma vasitəsi
- bütün cavablar düzgündür
- artım vasitəsi
- azalma vasitəsi

231. Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- düzgün cavab yoxdur
- Monetizasiya əmsalları
- Multiplikativ əmsallar
- Pul tədavülünün sürət göstəriciləri
- ✓ Pul aqreqləri

232. Pul kütləsinin ən likvid hissəsi:

- düzgün cavab yoxdur
- Nağdsız pul
- Kvazi pul
- Xarici valyutada depozit
- ✓ Nağd pul

233. Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- Yığım vasitəsi
- düzgün cavab yoxdur
- ✓ Tədavül vasitəsi
- Dəyər ölçüsü
- Tədiyə vasitəsi

234. Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- düzgün cavab yoxdur
- Yığım vasitəsi
- Tədavül vasitəsi
- Dəyər ölçüsü
- ✓ Tədiyə vasitəsi

235. Nəgd pulun dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti necə adlanır:

- ✓ likvidlilik
- pulun depozitə çevrilmə qabiliyyəti
- pul müvazinəti
- pulun real həcmi
- bank rezervi

236. Pulun dövretmə sürəti:

- ölçmək mümkün deyil
- real buraxılışın bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- firmaların ehtiyatlara yönəltdiyi investisiyalarının bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- ✓ pul kütləsinin bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- xüsusilə qeyri-stabildir

237. Aşağıdakılardan hansı pulun kəmiyyət nəzəriyyəsi tənliyidir:

- düzgün cavab yoxdur
- $MP = VY$
- $MY = VP$
- ✓ $MV = PY$
- $M/V = Y/P$

238. Pulun kəmiyyət nəzəriyyəsi tənliyi:

- düzgün cavab yoxdur
- pulun dövretmə sürətini nəzərə almır
- pulun həcmi ilə faiz dərəcəsi arasında asılılıq yaradır
- ✓ pulun həcmi ilə istehsalın həcmi arasında asılılıq yaradır
- qiymətlər səviyyəsini nəzərə almır

239. Daha aşağı likvidliyə malik aktiv hansıdır:

- birmənalı söyləmək olmaz
- müddətli əmanətlər
- tələb olunanadək depozitləri
- ✓ investisiya şirkətinin səhmləri
- müddətli əmanətlər

240. Daha yüksək likvidliyə malik aktiv hansıdır:

- əmanət depozitləri
- düzgün cavab yoxdur
- dövlət istiqrazları

- ✓ tələb olunanadək depozitləri
- müddətli depozitlər
241. Ən yüksək likvidliyə malikdir:
- dövlət istiqrazı
- ✓ banknot
- mənzil
 - düzgün cavab yoxdur
 - avtomobil
242. Ölkələrin hamısında pul əqreqlərinin bütün növlərinə daxildir:
- qısamüddətli dövlət istiqrazları
- ✓ nağd pul
- tələb olunanadək depozitləri
 - müddətli hesablar
 - əmanət depozitləri
243. Pul əqreqlərinə daxil deyil:
- müddətli depozitlər
- ✓ uzunmüddətli dövlət istiqrazları
- əmanət hesabı
 - tələb olunanadək depozitləri
 - yol çəkləri
244. Tələb olunanadək hesablar hansı pul əqreqlərinə aiddir:
- M1
- ✓ bütün cavablar düzgündür
- M3
 - L
 - M2
245. M0 pul əqreqlərinə daxildir:
- tələb olunanadək depozitlər
- ✓ banknotlar
- sərbəst dövrəli xarici valyuta
 - düzgün cavab yoxdur
 - çek depozitləri
246. Rəsmi pullara misal ola bilər:
- kredit kartları
- ✓ kağız pul
- həbsxanadakı siqaretlər
 - düzgün cavab yoxdur
 - gümüş sikkələr
247. Barter iqtisadiyyatı nəyi tələb edir:
- dekret pullardan istifadəni
- ✓ istəklərin ikili üst-üstə düşməsini
- əmtəə pullardan istifadəni
 - bütün cavablar düzgündür
 - pulun tədavi vasitəsi deyil, dəyərin qorunması funksiyasının yerinə yetirməsini
248. Əgər insan avtomobil almaq üçün hər ay 1000 manata qənaət edərsə, onda pul hansı funksiyanı yerinə yetirir

- tədavül vasitəsi
- ✓ dəyər ehtiyatı
- təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur
- hesablaşma vahidi

249. Firma istiqrazlara görə faiz ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- tədavül vasitəsi
- ✓ təxirə salınmış ödəmələr vasitəsi
- dəyər ehtiyatı
- düzgün cavab yoxdur
- hesablaşma vahidi

250. Əgər insan özünə soyuducu alaraq buna görə 500 manat ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- hesablaşma vahidi
- ✓ tədavül vasitəsi
- təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur
- dəyər ehtiyatı

251. Hər hansı bir şəxs 300 manat dəyərində televizor almaq haqqında düşünürsə, bu halda pul hansı funksiyanı yerinə yetirir:

- tədavül vasitəsi
- ✓ hesablaşma vahidi
- təxirə salınmış ödəmələr vasitəsi
- bütün cavablar düzgündür
- dəyər ehtiyatı

252. Hər hansı bir şəxs kredit götürürsə, pul hansı funksiyanı yerinə yetirir:

- tədavül vasitəsi
- ✓ təxirə salınmış ödəmələr vasitəsi
- dəyər ehtiyatı
- düzgün cavab yoxdur
- hesablaşma vahidi

253. Pulun ən vacib funksiyası hesab olunur:

- dəyər ehtiyatı
- ✓ tədavül vasitəsi
- təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur
- hesablaşma vahidi

254. Pul aşağıdakı funksiyanı yerinə yetirmir

- hesablaşma vahidi
- ✓ tamahkarlığın ölçü vahidi
- dəyər ehtiyatı
- düzgün cavab yoxdur
- tədavül vasitəsi

255. Pul aşağıdakı funksiyaları yerinə yetirir:

- istehsal amili
- ✓ yığım vasitəsi
- inflyasiyadan müdafiə vasitəsi

- düzgün cavab yoxdur
- gəlirin artırılması vasitəsi

256. Hansı cəmiyyətdə istifadə olunmasından asılı olmayaraq, pulun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki:

- tərkibində qızıl olmalıdır
- ✓ əmtəə və xidmətlərin alınması və borcların ödənilməsi zamanı qəbul olunmalıdır
- o tamamilə inflyasiyadan qorunmalıdır
- bütün cavablar düzgündür
- dövlət tərəfindən hazırlanmalıdır

257. Pul:

- sövdələşmənin həyata keçirilməsi üçün istifadə olunan maliyyə aktividir
- əmtəə və xidmətlərin alınması üçün qanuni ödəniş vasitəsidir
- ✓ bütün cavablar düzgündür
- dəyər ehtiyatı, hesablaşma vahidi, tədavül vasitəsi və tədiyyə vasitəsidir

258. Pul təklifinin artması nə zaman buraxılışı artıracaqdır:

- uzunmüddətli dövrdə
- ✓ qısamüddətli dövrdə
- nə qısamüddətli, nə də uzunmüddətli dövrlərdə
- düzgün cavab yoxdur
- həm qısamüddətli, həm də uzunmüddətli dövrlərdə

259. Pul təklifinin dəyişməsi daha çox nəyə təsir edir

- istehlak xərclərinə
- ✓ investisiya xərclərinə
- dövlət büdcəsinin vəziyyətinə
- rifah halının səviyyəsinə
- dövlət xərclərinə

260. Əgər mərkəzi bank dövlət qiymətli kağızlarını satırsa, bu zaman onun məqsədi nədən ibarətdir:

- krediti daha əlçatan etmək
- ✓ məcmu tələbi azaltmaq
- faizin uçot dərəcəsini azaltmaq
- düzgün cavab yoxdur
- dövlət qiymətli kağızlarının əhali tərəfindən alınmasını çətinləşdirmək

261. Əgər iqtisadiyyatda inflyasiya varsa, mərkəzi bank nə etməlidir:

- məcburi ehtiyatlar normasını azaltmalıdır
- ✓ dövlət qiymətli kağızlarını satmalıdır
- faizin uçot dərəcəsini azaltmalıdır
- pul təklifini artırmaq
- dövlət qiymətli kağızlarını almalıdır

262. Monetar siyasət kim tərəfindən həyata keçirilir:

- hökumət
- ✓ mərkəzi bank
- prezident
- parlament
- maliyyə nazirliyi

263. Müasir şəraitdə mərkəzi bankın funksiyası hesab edilmir:

- ölkənin qızıl ehtiyatlarının qorunması
- ✓ kağız pulların qızılla dəyişdirilməsi
- kommersiya banklarına kreditlərin verilməsi
- pul emissiyası
- monetar siyasətin həyata keçirilməsi

264. Monetar siyasətin taktiki məqsədi kimi çıxış edir:

- faizin uçot dərəcəsinin tənzimlənməsi
- ✓ faizin bazar dərəcəsinin tənzimlənməsi
- kommersiya banklarının ehtiyatlarının tənzimlənməsi
- vergi dərəcəsinin tənzimlənməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi

265. Monetar siyasətin əsas alətləri kimi çıxış edir:

- dövlət xərcləri, vergilər və məcburi ehtiyatlar norması
- ✓ açıq bazarda əməliyyatlar, məcburi ehtiyatlar norması və faizin uçot dərəcəsi
- bank ehtiyatları, faiz dərəcəsi və pul təklifi
- pul təklifi, dövlət tədarükü və vergilər
- faizin uçot dərəcəsi, faizin bazar dərəcəsi və açıq bazarda əməliyyatlar

266. Monetar siyasətin aləti hesab olunmur:

- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- ✓ vergi dərəcələrinin dəyişdirilməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- açıq bazarda əməliyyatlar
- bütün sadalananlar monetar siyasətin alətləri hesab olunur

267. Məcburi ehtiyatlar normasının artması:

- kommersiya banklarının passivlərini artırır
- kommersiya banklarının həm aktivlərini, həm də passivlərini azaldır
- firma və ev təsərrüfatlarının kommersiya banklarındakı depozitlərini azaldır
- ✓ kommersiya banklarının aktivlərini azaldır
- kommersiya banklarının aktivlərini artırır

268. Faizin uçot dərəcəsi nədir:

- banklar tərəfindən əhaliyə verdiyi kreditə görə faiz dərəcəsi
- ✓ mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə görə faiz dərəcəsi
- bankların bir-birilərinə verdiyi kreditə görə faiz dərəcəsi
- mərkəzi bankın depozitlərə görə ödədiyi faiz dərəcəsi
- dövlət istiqrazlarına görə faiz dərəcəsi ilə xüsusi firmaların istiqrazlarına görə faiz dərəcəsi arasında fərkdir

269. Əgər mərkəzi bank uçot dərəcəsinə aşağı salırsa:

- pula olan tələb və faizin bazar dərəcəsi azalacaq
- ✓ pulun təklifi artacaq, faizin bazar dərəcəsi isə azalacaq
- pula olan tələb və faizin bazar dərəcəsi artacaq
- pulun təklifi və faizin bazar dərəcəsi artacaq
- həm pula olan tələb, həm onun təklifi, həm də faizin bazar dərəcəsi artacaq

270. Pul təklifi o halda azalır ki:

- insan kommersiya bankdakı hesabına nağd pul köçürür
- ✓ insan kommersiya bankdakı hesabından pul çıxarır
- insan kommersiya bankından kredit alır
- insan qiymətli kağızları alır

- insan xaricdə daşınmaz əmlak əldə edir

271. Cari hesablardan nağd pulun çıxarılması:

- bank multiplikatorunu artırır
- ✓ pul təklifini azaldır
- pul kütləsini artırır
- birmənalı söyləmək mümkün deyil
- pulun dövretmə sürətini azaldır

272. Kommersiya bankları tərəfindən pulun yaradılması prosesi hansı andan başlayır:

- müştərinin aldığı krediti banka qaytardıqdan
- birmənalı söyləmək mümkün deyil
- vəsaitlərin bank hesabına daxil olduqdan
- ✓ bank tərəfindən öz müştərisinə kredit verdikdən
- müştərinin bankdan aldığı krediti xərclədikdən

273. Kommersiya bankları tərəfindən pulun yaradılması qabiliyyəti nədən asılıdır:

- pul kütləsinin həcmindən
- pulun dövretmə sürətindən
- pul emissiyasının templərindən
- ✓ əhəlinin bankda pulun saxlanması həvəsindən
- bütün cavablar düzgündür

274. Kommersiya bankının passivlərinə aid edilmir:

- bankın şəxsi kapitalı
- tələb olunanadək depozitləri
- müddətli depozitlər
- əmanət depozitləri
- ✓ dövlət qiymətli kağızlar

275. Kommersiya bankının aktivlərinə aid edilmir:

- xüsusi firmaların səhm və istiqrazları
- düzgün cavab yoxdur
- dövlət qiymətli kağızlar
- ✓ bankın şəxsi kapitalı
- nağd pul

276. Kommersiya bankları üçün məcburi ehtiyatlar norması nədən təsbit edilmiş faizdir:

- aktivlərdən
- düzgün cavab yoxdur
- kreditlərdən
- dövlət istiqrazlarından
- ✓ depozitlərdən

277. Müasir kommersiya bankları aşağıdakı əməliyyatlarla məşğul olurlar:

- əmanətlərin cəlb edilməsi
- kreditlərin bir-birinə verilməsi
- qiymətli kağızların saxlanması
- ✓ banknotların buraxılması
- müştərinin adından maliyyə əməliyyatlarının aparılması

278. İlk xüsusi kredit təşkilatları harada yaranmışdır:

- Böyük Britaniyada
- Azərbaycanda
- müasir Avropada
- ✓ Qədim Şərqdə
- Qədim Yunanıstanda

279. Kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- düzgün cavab yoxdur
- yığım və tədiyyə funksiyası
- ✓ tədavül və tədiyyə funksiyası
- dəyər və tədiyyə funksiyası
- dəyər və yığım funksiyası

280. Monetar siyasət nələri əhatə etmir?

- uçot faiz dərəcəsi siyasətini
- pul-kredit siyasətini
- məzənnə siyasətini
- valyuta siyasətini
- ✓ büdcə-vergi siyasətini

281. Kommersiya banklarına verilən kreditlərə görə Mərkəzi Bankın müəyyənləşdirdiyi faiz dərəcəsi necə adlanır:

- kommersiya banklarının əldə etdiyi faiz
- düzgün cavab yoxdur
- ✓ uçot dərəcəsi
- kommersiya banklarının mənfəəti
- faiz norması

282. Beynəlxalq bank vasitəsilə hansı əməliyyatlar həyata keçirilir?

- beynəlxalq ticarət, kredit və valyuta əməliyyatları
- beynəlxalq kredit, ticarət və hesablaşma əməliyyatları
- beynəlxalq ticarət və valyuta əməliyyatları
- beynəlxalq ticarət və kredit əməliyyatları
- ✓ beynəlxalq ticarət, kredit, hesablaşma və valyuta əməliyyatları

283. Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil?

- mənfəət vergisi
- fiziki şəxslərdən gəlir vergisi
- əmlak vergisi
- ✓ əlavə dəyər vergisi
- gəlir vergisi

284. Aşağıdakı hansı vergi növü dolaylı vergiyə aid deyil?

- aksizlər
- əlavə dəyər vergisi
- gömrük rüsumları
- ✓ mənfəət vergisi
- satışdan vergi

285. Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqları hansı vergi növünə aid edilir:

- əlavə dəyər vergisinə
- mənfəətdən vergiyə
- birbaşa vergilərə
- ✓ dolaylı vergilərə

- mülkiyyətdən vergiyə

286. Bank aktivlərinə aiddir:

- nağd pul, səhmlər və tələb olunanadər əmanətləri
- ✓ nağd pul, əmlak və ehtiyatlar
- nağd pul, əmlak və səhmlər
- tələb olunanadər əmanətləri, səhmlər və ehtiyatlar
- düzgün cavab yoxdur

287. Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

- yerli valyuta
- çevrilən valyuta
- kollektiv valyuta
- qismən çevrilən valyuta
- ✓ çevrilməz valyuta

288. İşlənmə qaydasına görə valyutanın növləri:

- tam çevrilən valyuta
- tam və qismən çevrilən valyuta
- tam və çevrilməz valyuta
- qismən və çevrilməz valyuta
- ✓ tam, qismən və çevrilməz valyuta

289. Əmtəə və xidmətlərin ixrac və idxalını maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- bağlı iqtisadiyyat
- ənənəvi iqtisadiyyat
- qapalı iqtisadiyyat
- ✓ açıq iqtisadiyyat
- gizli iqtisadiyyat

290. Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici:

- pərakəndə qiymətlər
- qiymət dərəcəsi
- ✓ qiymət defilyatoru
- qiymət səviyyəsi
- transfert xərclər

291. Pul təklifinin həcmnin göstəriciləri necə adlanır:

- pul təklifi multiplikatoru
- pul likvidliyi
- pul multiplikatoru
- pul kütləsi
- ✓ pul aqreqatları

292. Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlirin səviyyəsi artdığı şəraitdə:

- pula olan tələb və faiz dərəcəsi sabitdir
- pula olan tələb və faiz dərəcəsi azalacaq
- pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək
- pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
- ✓ pula olan tələb və faiz dərəcəsi artacaq

293. Tələb inflyasiyası üçün xarakterikdir:

- mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
- ✓ məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
- əmtəə istehsalının həddən artıq olması
- düzgün cavab yoxdur

294. Keynes modelinə uyğun olaraq, investisiyanın ən vacib amili:

- sərvətin miqdarı
- investorların əhvalruhiyyəsi və ümidləri
- düzgün cavab yoxdur
- faiz dərəcəsinin səviyyəsi
- ✓ milli gəlirin səviyyəsi

295. Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər:

- xərc amili
- təklif amili
- tələb amili
- qiymət amili
- ✓ qeyri-qiymət amilləri

296. C.M.Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir?

- səmərəli təklif
- gəlirlərin artırılması
- vergi dərəcələrinin artırılması
- ✓ tələbin stimullaşdırılması
- ÜDM-in artırılması

297. Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi necə adlanır:

- maliyyə siyasəti
- dövlət siyasəti
- ✓ fiskal siyasət
- iqtisadi tənzimləmə siyasəti
- pul-kredit siyasəti

298. Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

- suproblemi
- xəstəliklər
- işsizlik
- texniki tərəqqi
- ✓ ekoloji fəlakət

299. Sərbəst iqtisadi zonaların tiplərindən biri hansıdır:

- transmilli korporasiyalar
- birgə müəssisələr
- emal sənayesi zonası
- kənd təsərrüfatı zonası
- ✓ iqtisadi və elmi-texniki inkişaf zonası

300. İqtisadi artımın əsas məqsədi:

- investisiyanın həcmi artırılması insan
- sərbəst vaxtın və investisiyanın artırılması
- iqtisadi artımı keyfiyyətə yaxşılaşdırmaq
- ✓ əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması

- kapitalının investisiyalaşdırılması

301. İqtisadi artım nədir?

- amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
- bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək
- istehsal amillərinin sahələr arasında bölgüsü
- resursların sahələr arasında bölgüsü
- ✓ real ÜMM-in mütləq həcmnin və adambaşına düşən real ÜMM-in artımı

302. İnkişaf etmiş ölkələrdə iqtisadi artımın ən mühüm səbəbi nədir:

- işçi qüvvəsinin ixtisas artımı
- düzgün cavab yoxdur
- pul-kredit və fiskal siyasətin həyata keçirilməsi
- ✓ istehsalda texnoloji dəyişikliklər
- istifadə olunan kapitalın həcmnin artırılmasıdır

303. R.Solou modelində artımın əsası kimi çıxış edir:

- qiymətlər səviyyəsinin artırılması
- düzgün cavab yoxdur
- məhsulun artırılması
- məşğulluğun artırılması
- ✓ əmək məhsuldarlığının artırılması

304. Antiböhran siyasəti tədbirlərinə aid edilmir:

- dövlət büdcəsinin dəyişdirilməsi
- düzgün cavab yoxdur
- vergi dərəcələrinin tənzimlənməsi
- ✓ xarici fəaliyyətin tənzimlənməsi
- əmək haqqının tənzimlənməsi

305. Böhran zamanı daha çox azalır:

- qiymətlərin səviyyəsi
- düzgün cavab yoxdur
- əmtəə və xidmətlərin dövlət tədarükü
- ✓ sahibkarlıq gəliri
- əmək haqqı

306. İqtisadi artımın ən mühüm səbəbi:

- işçi qüvvəsinin ixtisasının artırılmasıdır
- dövlət tərəfindən monetar və fiskal siyasətin keçirilməsidir
- ✓ istehsalda texnoloji dəyişikliklərdir
- istifadə olunan kapitalın həcmnin artırılmasıdır
- iş vaxtının uzadılmasıdır

307. İqtisadi artıma maneçilik törədən nə ola bilər:

- təhsilə və peşəkarlıq hazırlığa görə xərclər
- elmi tədqiqatlara yönəldilən xərclər
- ✓ faiz dərəcəsinin artması
- kapital ehtiyatının artması
- istehsal imkanlarının artması

308. Nəyin artması rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxara bilər:

- əhalinin
- işçi qüvvəsinin
- vergi dərəcələrinin
- bankların sayının
- ✓ əmək məhsuldarlığının

309. Rifah səviyyəsinin qiymətləndirilməsi üçün daha münasib göstərici hansıdır:

- adambaşına düşən nominal ÜDM
- adambaşına düşən nominal ÜDM-in artım tempi
- nominal ÜDM
- real ÜDM
- ✓ adambaşına düşən real ÜDM

310. Ölkənin iqtisadi potensialının ölçülməsi üçün daha münasib göstərici hansıdır:

- nominal ÜDM
- adambaşına düşən milli gəlir
- adambaşına düşən real ÜDM
- ✓ real ÜDM
- adambaşına düşən nominal ÜDM

311. Nəyin artması iqtisadi artımın əsas məqsədi kimi çıxış edir:

- iqtisadiyyatda kapital ehtiyatının
- düzgün cavab yoxdur
- əmanətlərin məcmu həcmiminin
- ✓ əhalinin rifah halının
- ölkənin iqtisadi potensialının

312. İqtisadi artımın alternativ xərclərinə aiddir:

- kapital veriminin artırılması
- bütün cavablar düzgündür
- kapital veriminin azaldılması
- ətraf mühitin çirklənməsi
- ✓ cari istehlakın azaldılması

313. İqtisadi artımın alternativ xərcləri nəyin azalması ilə bağlıdır:

- vergilərin
- bütün cavablar düzgündür
- cari investisiyaların
- cari əmanətlərin
- ✓ cari istehlakın

314. Cənubu-Şərqi Asiyanın bir çox ölkələrində yüksək iqtisadi artım templərinin olması onunla bağlıdır ki:

- ✓ ÜDM-in çox böyük hissəsini əmanətə və investisiyaya yönəldirlər
- həmişə varlı olub və varlı olaraq qalacaqlar ki, bu da “qar topası” adı almışdır
- əvvəlki müharibələrdə qazandıqları qələbələr nəticəsində varlanmışlar
- düzgün cavab yoxdur
- onların zəngin təbii resursları vardır

315. Mis nəyə misal ola bilər:

- insan kapitalına
- texnologiyaya
- təkrar olunan təbii resurslara
- ✓ təkrar olunmayan təbii resurslara

- fiziki kapitalla

316. İntensiv iqtisadi artımın mənbəyi ola bilər:

- Xəzər dənizində neft yataqlarının kəşfi
- xam torpağın istifadə edilməsi
- bütün cavablar düzgündür
- iş həftəsinin azaldılması
- ✓ daha güclü kompüterdən istifadə

317. Sadalananlardan hansı əmək məhsuldarlığını artırır:

- texnoloji tərəqqi
- düzgün cavab yoxdur
- təbii resursların artması
- ✓ əhalinin artım tempinin artması
- kapitalla silahlanmanın artması

318. Əmək məhsuldarlığının artmasına təsir göstərmir:

- texnoloji dəyişikliklər
- istehsalın təşkili səviyyəsi
- daha məhsuldar avadanlığın tətbiq edilməsi
- ✓ iş gününün uzadılması
- işçilərin təhsili və ixtisas səviyyələrinin artırılması

319. Gömrük tariflərinin neçə növü var və hansılardır

- 2, qarışıq, xüsusi
- 1, advalor
- 3, spəsfik, qarışıq, üstəlik
- ✓ 3, advalor, spəsfik, qarışıq
- 1, qarışıq

320. Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- gömrük tarifləri tətbiq olunmayan ərazi
- rüsumsuz ticarət zonası
- rüsumsuz anbar zonası
- ✓ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- müəyyən ölkənin muxtar ərazisi

321. QATT-ın əsasında hansı təşkilat yaradılmışdır?

- Beynəlxalq Valyuta Fondu
- Nyu-York Fond Birjası
- Ümumdünya Gömrük Təşkilatı
- Ümumdünya Turizm Təşkilatı
- ✓ Ümumdünya Ticarət Təşkilatı

322. Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir

- Əlavə dəyər vergisi
- İxrac rüsumları
- Aksiz vergiləri
- Gömrük rüsumları
- ✓ Kvotalaşdırma

323. Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına

- əlavə dəyər vergisi deyilir
- aksiz vergisi deyilir
- ✓ gömrük tarifləri deyilir
- gömrük rüsumları deyilir
- gömrük tarifinin növü deyilir

324. Görünməz əl ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdu

- Karl Marks
- Vasiliy Leontyev
- ✓ Adam Smit
- David Rikardo
- Milton Fridmen

325. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddi

- Təkrar ixracın həcm
- Məcmu milli məhsu
- Təkrar idxalın həcm
- Daxili məcmu məhsu
- ✓ Xarici ticarət kvotası

326. İxrac kvotası nəyə deyilir?

- ixracın milli gəlirə nisbəti
- düzgün cavab yoxdur
- kapital axını
- idxalın ÜDM-a nisbəti
- ✓ ixracın ÜDM-a nisbəti

327. Xarici ticarətdə əmtəələrin mübadiləsi necə aparılır?

- beynəlxalq əlaqələr vasitəsilə
- daxili ticarət vasitəsilə
- ixrac üzrə
- ✓ idxal və ixrac üzrə
- idxal üzrə

328. Xalis milli məhsul kəmiyyətə bərabərdir:

- xalis milli məhsul minus dolayı vergilər
- müəyyən dövrdə yaradılmış yeni dəyərə
- bütün iqtisadi subyektlərin istehsal etdiyi son məhsulun bazar dəyərinə
- ✓ ümumi milli məhsul minus amortizasiya
- son məhsulların bazar dəyərinə

329. Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur:

- milli gəlir
- ümumi milli gəlir
- ümumi milli məhsul
- xalis milli məhsul
- ✓ ümumi sərvət

330. Yığım və istehlakın nisbəti, maddi və qeyri-maddi istehsal arasında nisbət:

- ölkələrarası proporsiyalar
- ərazidaxili proporsiyalar
- sahədaxili proporsiyalar
- düzgün cavab yoxdur

- ✓ ümumi iqtisadi proporsiyalar

331. Aşağıdakılardan hansı dünya təsərrüfatının subyektlərinə daxildir?

- ✓ dövlət və onun milli iqtisadiyyatı
- dünya işçi qüvvəsi bazarı
- beynəlxalq maliyyə-kredit sistemi
- beynəlxalq valyuta sistemi
- dünya kapital bazarı

332. Bazar iqtisadi sistemində dövlətin iqtisadi vəzifələrinə aid deyil:

- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- iqtisadiyyatın sabitləşdirməsi
- gəlir və sərvətlərin yenidən bölünməsi
- ✓ istehsal olunmuş məhsulların bölgüsünü həyata keçirmək
- rəqabətin qorunub saxlanması

333. Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir?

- məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyətlərin həlli
- mülkiyyətin iqtisadi reallaşması
- tədiyyə balansının təmin olunması
- elmi-texniki tərəqqinin sürətli inkişafı
- ✓ transmilli korporasiyalar

334. Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki:

- ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
- ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
- ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb
- ✓ ölkə xarici ölkələrdə investisiyaların artırır
- ölkə xarici investisiya qoyuluşunu planlaşdırır

335. Şəxsi gəlirdən fərdi vergilərin ümumi məbləğinin çıxılması yolu ilə müəyyənləşən gəlir:

- sahibkar gəliri
- düzgün cavab yoxdur
- şəxsi gəlir
- ✓ sərəncamda qalan gəlir
- dövlət büdcəsinə keçən gəlir

336. Tədiyyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- ixrac yönümlü olduqda
- düzgün cavab yoxdur
- balans aktiv olduqda
- balanslaşdırılmış olduqda
- ✓ passiv olduqda

337. Devolvasiya dedikdə başa düşülür:

- ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- düzgün cavab yoxdur
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması
- ✓ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi

338. Müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiyməti necə adlanır

- Valyuta mövqey
- Valyuta balans
- ✓ Valyuta məzənnəs
- Valyuta pariteti
- Valyuta sabitliy

339. Tədiyə balansı bir termin kimi ilk dəfə hansı iqtisadçı tərəfindən dövriyyəyə daxil edilmişdir?

- Leon Valras
- David Rikardo
- ✓ Con Stüart Mil
- Vasiliy Leontyev
- Milton Fridmen

340. Valyuta riski deyəndə nə başa düşülür?

- müəssisənin filiallarının bağlanması
- müəssisənin itirilməsi
- mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- tam müflisləşmə
- ✓ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi

341. Bir ölkə daxilində əmtəə mübadiləsi necə adlanır:

- pərakəndə ticarət
- milli ticarət
- topdan ticarət
- əmtəələri ticarət
- ✓ daxili ticarət

342. Vergi subyektləri kimlərdir:

- vergi inspeksiyası
- vergi nəzarətçiləri
- vergi qoyanlar
- ✓ vergi ödəyənlər
- maliyyə müəssisələri

343. Maliyyə bazarında dövlət borc alan kimi nə zaman çıxış edir:

- dövlət büdcəsi balanslaşdırılmış olduqda
- ticarət balansının profisiti baş verdikdə
- ticarət balansının kəsiri baş verdikdə
- ✓ dövlət büdcəsinin kəsiri baş verdikdə
- dövlətin gəlirləri onun xərclərini üstələdikdə

344. Tədiyyə balansı prinsipə neçə müddətə hazırlanır?

- kvartallıq
- düzgün cavab yoxdur
- Müddət qoyulmur
- Beş illik
- ✓ illik olaraq hazırlanır

345. Xarici ticarət balansı nəyə deyilir?

- Mal idxalatıdır
- düzgün cavab yoxdur
- Xarici ticarət balansıdır

- Mal ixracatıdır
- ✓ Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərkdir

346. Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir.

- ✓ Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə
- Onun qeyri konvertasiyası təqdirində
- Onun azad konvertasiyası təqdirdə
- düzgün cavab yoxdur
- Onun hissəli konvertasiyası təqdirində

347. Valyuta kotirovkası nədir:

- valyutaların nisbəti
- düzgün cavab yoxdur
- valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
- ✓ valyutalar mübadiləsinin nisbətlərinin təyini
- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti

348. Valyuta kursu rejimi nədir:

- valyuta kursunun təyin olunması
- valyutaların nisbəti
- düzgün cavab yoxdur
- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- ✓ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası

349. Aşağıdakı göstəricilərdən hansı dövlət kapital qoyuluşuna aid deyil?

- dövlət istiqrazları
- düzgün cavab yoxdur
- qrantlar
- ✓ ticarət kreditləri
- subsidiyalar

350. İlk rəsmi tədiyyə balansı neçənci ildə və harada tərtib olunub:

- 1922-ci il Rusiyada
- 1921-ci il Almaniyada
- ✓ 1923-cü il ABŞ
- 1920-ci il İngiltərədə
- 1924-cü il Yaponiyada